

Parlaq bir gelecek üçün, çiçeklənən millət üçün,
düşünərək yaşıyanlar üçün, səsi dünyaya yayılacaq
bir gənclik üçün, **işiqlı sabahlar üçün**, xoşbəxt bir ailə
üçün, sevincli qələblər üçün, gülən üzlər üçün,
həyat səhifələrimizi parlaq imza sahiblərinin
qələmi ilə yazmaq üçün

parlaq imzalar

Kitabın sahibi: _____

Oxu tarixi: _____

HƏKK OLUNMUŞ ZAMAN

ANDREY TARKOVSKI

Rus dilindən tərcümə:

Azad Yaşar



NON - FİKŞİN

Koordinator: Nurman TARİQ
Redaktor: Toğrul MUSAYEV
Korrektor: Flora ƏLİYEVA
Tərtibatçı: Zülfü XƏLİLÖV
Cildin dizayneri: Azər ƏSGƏRZADƏ

**Андрей Тарковский
ЗАПЕЧАТЛЁННОЕ ВРЕМЯ**

**Andrey Tarkovski
HƏKK OLUNMUŞ ZAMAN**

Bakı, "MONO" nəşriyyatı – 2022, 304 sah.

**© Андрей Арсеньевич Тарковский
© Parlaq İmzalar MMC / 2022**

Kitabın bütün hüquqları qorunur. İcazəsiz olaraq hər hansı vasitə ilə nəşri və yayılmışması qadağandır.

MONO – Parlaq İmzalar MMC-yə məxsus markadır.



**Kitab "Azərbaycan Kinematoqraflar İttifaqı" ilə
ortaq layihə əsasında çap olunur.**

ISBN: 978-9952-5472-7-6

MONO nəşriyyatı – 5
Sənət seriyası – 1

www.parlaqimzalar.az
mono@parlaqimzalar.az
  / monokitab
0559697259 / 0559897259

Mətbəə: "Max ofset"
Çap tarixi: 11.02.2022
Sifariş: 115

Andrey Tarkovski 1932-ci il aprelin 4-də Rusyanın Zavrajye kəndində anadan olub. Şair və tərcüməçi olan atası Arseni Tarkovski 1941-ci ildə könüllü şəkildə müharibəyə yollanıb. Atasız qalan Tarkovski uşaqlığında ağır, iztirablı dövrlər yaşayıb. Yaşadığı ekzistensial böhranı o özünün “Ayna” filmində əks etdirir.

Tarkovski 1954-cü ildə VQİK-ə qəbul olub. 1961-ci ildə oranı fərq-lənmə ilə bitirib. Dünya səhrətli rejissor, poetik kinonun misilsiz ustalarından sayılan Tarkovski dünya kinosuna “İvanın uşaqlığı”, “Stalker”, “Nostalgiya”, “Solyaris” kimi möhtəşəm kinolar bəxş edib.

Rejissor 1986-ci il dekabrın 29-da, 55 yaşında Parisdə vəfat edib.

Azad Yaşar 1961-ci il aprelin 10-da Bakıda anadan olub. Orta təhsilini Şirvan şəhərində, ali təhsilini isə Azərbaycan İnşaat Mühəndisləri İnstytutunda memarlıq ixtisası üzrə alıb.

Bir çox yazıçıların ən müxtəlif janrlardakı əsərlərini dilimizə çevirib: “Gizlindən qeydlər” (F. Dostoyevski), “Məsnəvi”dən seçmələr” (Mövlana), “Əziz dost” (Gi dö Mopassan), “Korlaşma” (E. Kanetti), “YaHU” (pritçalar antologiyası), “Müsyö İbrahim və Quran çiçəkləri” (E. E. Smitt), “Bütün əsərləri” (M. S. Vazeh).

Mündəricat

Giriş	9
I. Başlangıç	25
II. Sənət – ideala duyulan həsrətdir	51
III. Həkk olunmuş zaman	77
IV. Missiya və tale	109
V. Obraz və kino	137
VI. Tamaşaçı sorağındakı müəllif	209
VII. Sənətkarın məsuliyyəti barədə	225
VIII. “Nostalgiya”dan sonra	253
IX. “Qurbangətirmə”	269
Son söz	287

Giriş

Haradasa on beş il əvvəl gələcək kitabımla bağlı ilk eskizlərimi hazırlayanda tez-tez çəşqinliğa düşürdüm: ümumiyyətlə, bu kitaba ehtiyac varmı? Bəyəm, sadəcə, ard-arda filmlər çəkib onlar üzərində çalışarkən qarşıya çıxan nəzəri problemləri sırf təcrübi baxımdan həll etmək daha doğru olmazdım?

O da var ki, uzun illər boyu şəxsi həyatım enişli-yoxuşlu olub. Filmlərarası uzun boşdayanmalar mənə elə işgəncəli bikarçılıq bəxş edib ki, bu boşluqdan istifadə edərək mən öz sənətimdən hansı məqsədləri güddüyümü, kinematoqrafiya sənətinin digər sənət növlərindən nə ilə fərqləndiyini, onun səciyyəvi imkanları barədə şəxsi qənaətlərimi saf-çürük edib öz uğur və təcrübəmi həmkarlarımınkı ilə müqayisə elədim. Kinematoqrafiya nəzəriyyəsinə dair kitabları dönə-dönə oxuyandan sonra belə qənaətə gəldim ki, onlar məni qane etmir, kinematoqrafiya yaradıcılığı ilə bağlı məqsəd və problemlərin dərkin-də öz yanaşmalarımı onlara qarşı qoymaq və mübahisəyə giirişmək istəyindəyəm. Bütün həyatımı həsr etdiyim bu sənətin

Andrey Tarkovski

başlıca qanunlarını özüm dərk etdiyim kimi ifadə eləmək və bu peşənin prinsiplərini anlamaq məsələsində mənə məlum olan kinematoqrafik nəzəriyyələrdən imtina eləməyim daha həlliçi rola malikdir.

Bu mövzu ilə bağlı daha dolğun şəkildə fikir bildirmək zərurəti həm də ən müxtəlif auditoriyalarda tamaşaçılarla vaxtaşırı görüşlər zamanı özünü bürüzə verirdi. Tamaşaçıların film-lərimdən aldıqları kinematoqrafik təəssüratların mahiyyətini anlamaqla, özlerinin saysız-hesabsız suallarına cavab tapmaqla bağlı israrlı təkidləri son nəticədə məni həm kino, həm də ümumilikdə sənətlə bağlı öz pərakəndə və xaotik fikirlərimi ortaq bir məxrəcə gətirməyə vadar eləyirdi.

Vətəndə işlədiyim illər ərzində tamaşaçıların mənə ünvanlaşdıqları çoxsaylı məktublarda yer alan ən müxtəlif məzmunlu suallara və etirazlara dərin diqqət və maraqla yanaşdığını etiraf etməliyəm. Hərdənbir onlar məni qüssələndirir, bəzən isə, tam əksinə, qol-qanadımı açırı.

Tamaşaçı auditoriyası ilə ünsiyyətimin (bəzən isə tam anlaşmazlığın!) necəliyini göstərməkdən ötrü nisbətən xarakterik məktublardan sitatlar gətirməkdən özümü saxlaya bilməyəcəyəm.

Leningradlı mühəndis-konstruktur yazır:

““Ayna” filminizə baxdım. İlk yarım saatdan sonra onun məğzi və barı nəyisə anlamaq, iştirakçılar, hadisələr və xatirələr arasında hər hansı bağlılıq qurmaq üçün sərf etdiyim gücənən başımda güclü ağrılar yarandı, amma filmi sona qədər izlədim. Biz, yəni zavallı tamaşaçılar, həm yaxşı, həm pis, həm çox səviyyəsiz, həm bəsit, həm də son dərəcə orijinal filmlərə baxırıq. Amma onların hansınasa heyranlıq duymaq, hansınısa anlamaq və ya qəbul eləməmək olur. Bəs sizin filmi necə?”

Kalinin şəhərindən avadanlıq üzrə bir mühəndis isə lap hid-dətlənərək yazırıdı:

“Yarım saat əvvəl “Ayna” filminizə tamaşa elədim. “Əcəb güclüdür”!!! Yoldaş rejissor, siz özünüz bari ona baxmısınız? Mənçə, onu normal film saymaq olmaz... Sizə böyük yaradıcılıq uğurları arzulasam da, belə filmlərə ehtiyac yoxdur”.

Daha bir mühəndis də (bu səfər Sverdlovskdan) yazarkən özünün aşib-daşan nifratini heç cür cilovlaya bilmirdi:

“Əcəb bayağıdır, əcəb bezdiricidir! Tfu, necə də iyrəncidir! Deməli belə, hesab edirəm ki, filminiz – boşatılan güllədir. Tamaşaçılar heç nə anlamayıb, halbuki vacib olan budur”.

Həmin mühəndis ölkədə kinematoqrafiya işinə görə məsul şəxsləri bu işə bir əncam çəkməyə çağırırdı:

“Hətta təəccüblənirsən ki, SSRİ-də nümayiş olunan filmləri seçənlər niyə bu cür səhvələrə yol verə bilirlər”.

Kinematoqrafiya üzrə öz rəhbərlərimi təmizə çıxarmaqdan ötrü deməliyəm ki, onlar bənzər “səhvələr”ə çox nadir hallarda, yəni beş ildən bir yol verirlər. Mən isə bu cür məktublar alan-da bəzən ümidsizliyə qapılırdım: həqiqətən də, mən, görəsən, kimdən ötrü və niyə əlləşib-vuruşuram?..

Aramızdakı anlaşmazlığa baxmayaraq, ekranda gördükəri-ni ən azından başa düşməyi səmimi şəkildə arzulayan tamaşaçıların məktubları isə mənə az da olsa, ümidi verirdi. Məsələn, belə tamaşaçılar yazırdılar ki:

“Sizin “Ayna” filminizi anlamaqda sizdən kömək uman çash-qınlar arasında mən, hər halda, nə birinci yəm, nə də sonuncu. Ayrı-ayrı epizodlar çox uğurludur, amma bunların qarşılıqlı vəhdəti nə dərəcədə mümkündür axı?”

Başqa bir tamaşaçı Leningraddan mənə yazdı:

“Bu filmi nə forma, nə də məzmun cəhətdən başa düşməyə həzırkıqli deyiləm. Bunu nə ilə izah etmək olar? Desəm ki, kinodan ümumiyyətlə başım çıxmır, yalan demiş olaram, amma... Əvvəlki kinolarınızdan “İvanın uşaqlığı”na və “Andrey Rublyov”a

Andrey Tarkovski

baxmışsam. Onlarda hər şey anlaşılan idi. Burada isə yox... Nümayişdən əvvəl gərək tamaşaçıları bu filmə hazırlayaydınız. Yoxsa film bitəndən sonra adam özünü çarəsiz və avam hiss eləyir. Hörmətli Andrey, əgər bu məktubuma cavab verə bil-məyəcəksinizsə, onda ən azından bu film barədə şərhi harada oxuya biləcəyimi mənə deyin..."

Təəssüf ki, bu cür müraciət sahiblərinə mən heç nə tövsiyə edə bilməzdim, çünki "Ayna" barədə heç bir yazı-filan çap olunmamışdı: əlbəttə, bu baxımdan yegana istisna – Dövlət Kino Komitəsinin və Kinematoqrafçılar İttifaqının birgə iclasında, filmin dözülməz "elitarlığı" barədə həmkarlarının etiraz dolu çıxışının "Kino sənəti" jurnalında çap olunması idi.

Amma bu mövcud vəziyyət də məni öz hədəfimdən heç cür yayındırıa bilməzdi, çünki bu sayədə hər dəfə daha bariz şəkil-də əmin olurdum ki, mənim filmlərimi gözləyən və onları sevən məxsusi bir tamaşaçı auditoriyam var. Lakin bu ünsiyyətin mümkün qədər daha dolğun şəkildə gerçəkləşməsi üçün heç kim əlini ağdan qaraya vurmurdu, çünki onlara bu məsələ məraqlı deyildi.

FİAN-in¹ bir əməkdaşı həmin institutun divar qəzetində dərc olunmuş məqaləni mənə göndərmişdi:

"Tarkovskinin "Ayna" filminin ekranlara çıxmazı bütün Moskva da olduğu kimi, FİAN-da da böyük maraqla qarşılanmışdır. Rejissorla keçirilən görüşə heç də arzulayan hər kəs qatılıbilmirdi (təəssüf ki, bu məqalənin müəllifi də onların arasındaydı). Kino metodlarından yararlanmaqla Tarkovskinin belə dərin fəlsəfi əsər yaratmağa necə nail olduğunu anlamaqdə bizlər acizik. Kinonun həmişə fabuladan, hərəkətdən, xarakterlərdən və adət olunmuş "həppi-end"dən ibarət olduğuna alışmış tamaşaçı eyni elementləri Tarkovskinin filmində də

¹ Fiziçeskiy Institut Akademii Nauk SSSR (SSRİ Elmlər Akademiyasının Fizika İnstitutu) – Tərc.

tapmağa çalışır və çox vaxt onları tapmayanda zalı narazı halda tərk edir.

Bu film nə barədədir? İnsan barədə. Yox, bu film heç də kadr-arxasından İnnokenti Smoktunovskinin¹ ifasında səsini eşitdiyimiz konkret bir insan barədə deyildir. Bu film sənin, sənin atanın, sənin əminin haqqindadır, səndən sonra bu dünyada yaşayacaq və hər bir halda “Sən” adlanacaq biri haqqdadır. Yer kürəsində məskunlaşan insan onun bir parçası olduğu kimi, Yer də onun bir parçasıdır; bu film isə o insan haqqdadır, insanın öz keçmişinə, gələcəyinə görə cavabdehlik daşımıası barədədir. Bu filmə, sadəcə, tamaşa eləmək, Baxın musiqisi-ni və Arseni Tarkovskinin şeirlərini dinləmək yetərlidir; necə ki ulduzlara, dənizə tamaşa eləyirsən, böyük heyranlıqla bir mənzərəyə baxırsan. Onda hər hansı riyazi məntiq yoxdur, o, insanın özünün və həyatının məğzini açmaqdır”.

Etiraf etməliyəm ki, peşəkar tənqidçilər də mənim əsərlərimi tərifləyəndə belə onların konsepsiyaları və görüşləri, adətən, məni məyus eləyərdi; ən azından tez-tez məndə belə bir təəssürat doğurdu: əslində, sözügedən tənqidçilər ya mənim yaradıcılığıma tamamilə biganədlər, ya da canlı tamaşaçılara xas səmimiliyi çox vaxt kinoşunaslığı aid deyimlərə və anlayışlar-a söykənən klişelərlə ört-basdır eləməyə can atırlar. Filmlərinin təsiri altında olan tamaşaçılardan məktublar alanda da, onlarla, sadəcə, rastlaşanda da, başqalarının həyatı barədə etiraf dolu məktubları oxuyanda da mən niyə işləyib yaratdıığım anlayırdım. Bunun bir ilahi vəzifə olduğunu hiss edirdim. Əgər istəsəniz, bunu insanlar qarşısında bir borc və məsuliyyət kimi də dəyərləndirə bilərsiniz... Hansısa sənət adamının sırf özü üçün yazıb-yaratlığına heç vaxt inanmamışam, bu o şərtlə mümkün olar ki, əsərlərinin heç vaxt və heç kəsə lazımlı mayacağına öz-özünü inandırıa bilsin... Amma bu barədə daha sonra...

¹ İnnokenti Smoktunovski (1925-1994) – rusiyalı kino və teatr aktyoru – Tərc.

Andrey Tarkovski

Qorki şəhərindən bir xanım yazırıdı:

““Ayna” filminə görə sizə təşəkkür edirəm. Mənim də uşaqlığım eynilə belə keçib... Amma siz bütün bunları haradan öyrənmisiniz? Hətta külək və şimşek də eynidir... Nənəm çımxırdı: “Qalka, pişiyi evdən çıxart!..” Otaq ala-qaranlıq olardı... Nöyüt lampamız eynən eləcə keçərdi və anamın intizarı bütün qəlbimi bürüyərdi...

Şüurun oyanışı, körpənin düşüncələri filminizdə necə də gözəl əks olunub!.. Necə də doğru verilib. İlahi... həqiqətən də, biz öz analarımızın üzərlərini axı tanımiriq. Bu necə də sadəymış. Bilirsiniz, qaranlıq zalda əyləşib, sizin istedadınızla işıqlanan o bir parça ekranə tamaşa edərkən mən həyatımda ilk dəfə olaraq tənha olmadığımı anladım”...

Halbuki mənim özümü dönə-dönə inandırmağa çalışmışdılar ki, çəkdiyim filmlər heç kəsə lazımdır deyil, onlar anlaşılmır. Bu cür etiraf məktubları isə qəlbimi isidirdi, gördüğüm işə məna qatmaqla qalmır, seçdiyim yolun doğruluğuna və təsadüfi seçilmədiyinə inam hissini möhkəmlədirdi.

Leninqraddakı zavodlardan birinin fəhləsi, institutun axşam şöbəsinin tələbəsi mənə yazırıdı:

“Məni bu məktubu yazmağa vadar edən “Ayna” filmidir, hiss etdiklərimi sözlə ifadə eləyə bilmirəm, çünkü mən onu yaşayıram.

Başqasını dinləmək və anlamaq – misilsiz məziyyətdir... Bax elə insan münasibətlərinin əsasını da bu təşkil edir: insanları anlamaq bacarığı və onların qeyri-ixtiyari elədikləri günahlarını, təbii uğursuzluqlarını bağışlamaq. Ən azı bircə kərə eyni situasiyaya düşən iki insan həmişə bir-birini asanlıqla başa düşür. Hətta onlardan biri mağara, digəri isə texnologiya dövrünün insanı olsa belə. Allah eləsin ki, insanlar həm özlərinin, həm də başqalarının sərf insani meyillərini anlaya və hiss edə bilsinlər”.

Tamaşaçılar məni dəstəkləyir və həvəsləndirirdilər:

“Bu məktubu sizə ən müxtəlif peşə-sənət sahiblərinin təmsil olunduğu qrupun adından yazıram, bu insanlar ya mənim tanışlarımdır, ya da dostlarım. Bəri başdan sizə bildirmək istəyirəm ki, sizin xeyirxahlığını, istedadınıza heyran olanların və bütün filmlerinizin ekranlara çıxacağı günü həsrətlə gözləyən pərəstişkarlarınızın sayı “Sovet ekranı” jurnalının təqdim elədiyi o statistik göstəricilərdən qat-qat çoxdur. Ola bilə əlimdə çoxlu fakt olmasın, amma öz tanışlarını və onların da tanışlarını əhatə edən geniş bir çevrədən heç kəsin xüsusi bir sorğuya cavab olaraq hansısa filmi dəyərləndirdiyini əsla görəməmişəm. Tez-tez olmasa da, onlar kinoya gedirlər. Tarkovskinin filmlərinə isə daha həvəslə baxırlar. (Təəssüf ki, filmləriniz gec-gec göstərilir)“.

Etiraf edim ki, bu mənə də ağırdır... Ona görə də son dövrə mən bacardıqca çox iş görməyə, öz sözümü deməyə, ürəyimi tamam boşaltmağa ehtiyac duyuram və görünür, bütün bunlar təkcə məndən ötrü vacib deyilmiş.

Novosibirskdən bir müəllimə mənə yazırıdı:

“Kitab və film müəllifləri ilə öz təəssüratlarımı heç vaxt bölüşməmişəm. Amma indi vəziyyət xüsusidir, çünki film ona tamaşa edən insanın qəlbini və beynini mənasız fikirlərdən, təlaşların yükündən azad edərək onun sükutunun sehrini pozur. Mən bu filmin müzakirəsinə qatılmışdım. Oradakı fiziklər və liriklər yekdil rəyə gəldilər ki, bəs film insanıdır, səmimidir, gərəklidir və buna görə də müəllifə təşəkkür borcluyuq. Həm də çıxışçıların hər biri etiraf edirdi ki, “Bu film məhz mənim barəmdədir...”

Ya da başqa bir məktuba baxaq:

“Bu sətirlərin müəllifi yaşılanıb və artıq pensiyaya çıxb, peşə baxımdan kinodan xeyli uzaq olsam da (mən radio mühəndisiyəm), kino sənəti ilə maraqlanıram. Filminizə baxandan sonra

Andrey Tarkovski

dərin sarsıntı keçirdim. Sizdə həm yaşlı insanın, həm də bir uşaqın qəlbinə nüfuzetmə bacarığı var, ətrafımızdakı dünyanın gözəlliklərini duyur, saxta dəyərləri deyil, məhz həqiqi dəyərləri bizlərə göstərirsiniz. Hər əşyanı filmdə “oynada” bilir, hər detali filmin simvoluna çevirir, minimum ifadə vasitələri hesabına fəlsəfi ümumiləşdirmələrə nail olur, hər kadri şeiriyyət və musiqi ilə zənginləşdirirsınız... Bütün bu sadalanın özəlliklər yalnız və yalnız sizin təhkiyə sisteminizə xasdır... Bu filmə dair şəxsi qənaatlarınızla mətbuat səhifələrində tanış olmaq istəyindəyəm. Təəssüf ki, siz az-az mətbuatda görünürsünüz. Əminəm ki, deyəcək çox sözünüz var!”

Nə gizlədim, mən özümü şəxsi fikirlərini, əsasən, polemika əsnasında formalaşdırın insanlar sırasına aid edirəm (və bu baxımdan əsl həqiqətin məhz mübahisə nəticəsində ortaya çıxdığı müddəasıyla da tamamilə razıyam). Bütün qalan hallarda, yəni təkbaşına fikirləşərkən mən meditativ hala köklənməyə meyilliyyəm; bu mənim xarakterimin metafizik təmayüllərinin üzə çıxmamasına şərait yaratса da, enerjili, yaradıcı düşüncə prosesinə maneçilik törədir, ideya və konsepsiyalırm üçün təxminən düzgün qurulmuş konstruksiyalar üçün emosional material verir.

Tamaşaçılarla məktublaşma yoluyla və ya birbaşa, yəni canlı ünsiyyətlər də bu və ya digər şəkildə məni bu kitabı yazmağa vadar edirdi. Nəticənin necəliyindən asılı olmayaraq, məni bu abstrakt məsələlər üzərində baş sindirdiğimə görə qıñayanlarla güldən artıq söz deməyəcəyəm. Üstəlik bəzi oxucuların xeyirxah entuziazmlarını görsəm belə, buna zərrəcə heyratlənməyəcəyəm.

Novosibirskdən bir fəhlə qadın mənə yazırdı:

“Bir həftə ərzində filminizə düz dörd dəfə baxdım. Bunu, sadəcə, baxmaq xətrinə eləmirdim, ürəyim istəyirdi ki, heç olmasa bir neçə saatlıq da olsa, həqiqi bir həyat yaşayım, həqiqi sənətkarlar və həqiqi insanlarla birgə vaxt keçirim. Mənə əziyyət

verən, yoxluğunu duyduğum, qəribsədiyim, məni qəzəbləndirən, ürəyimi bulandıran, nəfəsimi daraldan, mənə hərarət və işiq bəxş edən, məni yaşıdan və canımın qəsdinə dayanan hər nə varsa, bunların hamısını – eynilə bir aynadakı kimi – sizin filmdə gördüm. Həyatımda ilk dəfə bir film mənim nəzərimdə reallığa çevrildi, məhz bu səbəbdən mən hər dəfə sırf yaşamaq üçün onun görüşünə gedirəm”.

Gördüyün işin bundan daha artıq anlaşılmasına ümid etmək insafsızlıq olar. Film çəkərkən mənim ən əlçatmadır arzum öz fikirlərimi bacardıqca səmimi və dolğun şəkildə, öz mövqeyimi heç kəsa sırimadan ifadə eləmək olub. Lakin sənin filmdə əks etdirdiyin dünyagörüşü başqları tərəfindən onların ayrılmaz bir hissəsi olan, sadəcə, bu günə qədər üzə çıxarılmamış daxili dünyasının ifadə olunması kimi dərk olunursa, onda yaradıcı işinə bundan böyük stimul tapa bilməzsən!

Bir qadın öz qızının mənə yox, şəxsən ona ünvanladığı məktubu mənə göndərmişdi. Mənə elə gəlir ki, yaradılığın bütün məğzi-mənasını, onun kommunikativ funksiyalarını və imkanlarını o qız bu mətndə heyrətamız bir dolğunluqla, hədsiz incəliklə ifadə eləyə bilib. Qız anasına ritorik bir sual ünvanlayır:

“İnsan neçə söz bilir?! Gündəlik danışığında onların nə qədərindən yararlanır? Yüzündən, iki, yoxsa üç yüzündən? Biz o sözlərlə duyğularımızı dilə gətiririk, o kəlmələrlə dərdimizi, sevincimizi, istənilən təlaşımızı ifadə edirik. Bunlar o hisslərdir ki, əslində, ifadəsi imkansız görünür. Amma, görəsən, bu sözlər aşiqin keçirdiyi hissslərin – qəlbi köksündən çıxardan, nəfəsi daraldan, Cülyettaya eşqdən başqa hər şeyi unutduran hissslərin heç olmasa yarısını ifadə edə bilirdim? Başqa bir dil, ünsiyyət şəkli də var və bu ünsiyyət hissslərin, obrazların köməyi ilə yaranır. Bu cür ünsiyyət zamanı sərhədlər ortadan qalxır, ayrılanlar qovuşur. İradə, hissiyyat, emosiyalar – bax bunlar əvvəllər güzgünen və ya qapının hər iki tərəfində dayanan insanlar arasındaki maneələri aradan qaldırırıdı.

Andrey Tarkovski

Janr çərçivələri zaman keçdikcə genişlənir və bizə gizli qalan dünya gözümüz öündə açılmaqla reallığa çevrilir... Həm də bütün bunları bizimlə balaca Aleksey yox, birbaşa Tarkovski özü, maneəsiz bir şəkildə ekranın bu biri üzündə oturan tamaşacıları ilə böülüşür. Ölüm yoxdur, ölümsüzlük var, zaman isə vahid və bölünməzdır. Bir şeirdə deyildiyi kimi: "Ulu babalar və nəvələr eyni süfrədə əyləşiblər..." Yeri gəlmışkən, ana, mən bu filmə daha çox emosional ovqatla yanaşdım, hərçənd bunu tamamilə fərqli bir ovqatla da eləmək mümkün idi. Bəs sən necə? Bu barədə yaz, zəhmət deyilsə..."

Kinematoqrafik fəaliyyətimdəki "ölü mövsüm" dən yararlanaraq (hazırda mən o mövsümü zor gücünə bağlamağa və öz alın yazımı dəyişdirməyə cəhd edirəm), yazdığını bu kitabla mən kiməsə ağıl vermək, ya da ona öz nəzər nöqtəmi sırimaq fikrindən uzağam. Bu kitabı yazarkən mən, əslində, çox az araşdırılmasına baxmayaraq, xeyli gənc və cəlbedici sayılan kino sənətinin cəngəlliklərindən hər kəsdən öncə elə özüm çıxmağa can atmışam. Kinoda özümü daha sərbəst və dolğun şəkildə ifadə eləmək cəhdlərim isə bu işi görməyi mənə diktə edib.

Əsrlər boyu keçərli və bu baxımdan mütləq həqiqət sayılan qanuna uyğunluqlara yaradıcılıq fəaliyyətinin tabe olmaması heç də kiçik bir məsələ deyil. Həm də bu iş ümumilikdə dünyının qavranılması kimi ümumi bir niyyətə xidmət edirsə, o, canlı təbiətlə ünsiyyət quran insana sonsuz sayda aspektdən baxmaq imkanı yaratır. Sonu görünməyən idrak yolunda uğurla irəliləyərək, son nəticədə insan həyatının mahiyyəti barədə tam təsəvvür yaratmaqdən ötrü ən xırda cəhdlərə belə xor baxmir.

Kino ilə bağlı nəzəriyyə və konsepsiyalar bulağı onsuz da sisqadır və bunların fonunda istənilən təfərrüat bizə əhəmiyyətli görünür. Buna görə də bəzi qanuna uyğunluqlara aydınlıq gətirməkdən ötrü qənaətlərimi burada bölüşmək istəyirəm.

Bir də onu əlavə eləməliyəm ki, bu kitab tamamlanmamış haldakı ayrı-ayrı bölmələr, gündəliyimə yazdığını qeydlər, çıxışlarım və bir də Olqa Surkova ilə müsahibələrim əsasında ərsəyə gəlib. Olqa hələ Moskvada, Kinematoqrafiya İnstitutunun Kinoşünaslıq fakültəsində oxuyarkən “Andrey Rublyov” filminin çəkilişləriylə maraqlanmışdı. Sonrakı illər ərzində, yəni hətta artıq peşəkar kino tənqidçisi kimi tanınandan sonra da bizim heyətlə səx təmaslarını əsla kəsmədi. Bu kitab üzərində işlədiyim dövrdə mənə göstərdiyi köməyə görə ona təşəkkür etməyi özümə borc bilirəm.